

MÜQAVİLƏ No_

Bakı ş.,

_____, 20__-ci il

Bir tərəfdən bundan sonra “Operator” adlanacaq, Azərbaycan Respublikası qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən, Şərifzadə 241 küç. ünvanında yerləşən “Delta Telekom Ltd” MMM, direktoru R.Vəliyev şəxsində, digər tərəfdən bundan sonra “Sifarişçi” adlanacaq _____, _____ ünvanında yerləşən, _____ şəxsində aşağıdakı şərtlərlə, ayrı-ayrılıqda Tərəf, birlikdə Tərəflər adlandırılaraq, bu Müqaviləni bağlayırlar.

1. ÜMUMİ MÜDDƏALAR

- 1.1. Bu müqavilə tərəflər arasındakı bütün əvvəlki yazılı və şifahi danışıqları üstələyir.
- 1.2. Sifarişçi bu müqaviləni imzalamaqla, Operatora bu müqaviləni oxuduğu, başa düşdüyü və şərtləri ilə öhdələndirildiyi ilə razılaşdığına dair zəmanət verir.
- 1.3. Müqaviləyə edilən Qoşmalar və Əlavələr onun ayrılmaz tərkib hissəsi sayılır.

2. MÜQAVİLƏNİN PREDMETİ

Tərəflər, bu müqaviləni imzalamaqla aşağıdakı qoşmaların birini və ya bir neçəsini təsdiq etməyə razılaşırlar:

- Xidmət müqaviləsi - Hosting və Domen (Qoşma 1)
- Xidmət müqaviləsi - Co-Location (Qoşma 2)
- Xidmət müqaviləsi - Reseller (Qoşma 3)
- Xidmət müqaviləsi - Dedicated services (Qoşma 4)
- Xidmət müqaviləsi - VPS (Qoşma 5)
- Xidmət müqaviləsi - Back-up Recovery (Qoşma 6)
- Xidmət müqaviləsi - Elektron poçt (Qoşma 7)

3. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ

Bu müqavilə ilə verilən xidmət xəbərdarlıq edilmədən, istənilən zaman Operator tərəfindən dayandırılabilir və bu zaman Operator Sifarişçiyə və ya üçüncü tərəfə vurulmuş ziyanı görə məsuliyyət daşımır. Əgər Operator, müqavilənin müddəti bitmədən öncə, Sifarişçinin ödənişini

qabaqcadan etdiyi dövrdə müqaviləni ləğv edərsə, bu zaman Sifarişçiyə Operatorun mülahizəsi əsasında geri qalan məbləğ ödənilir.

4. MƏXFİLİK

4.1. Tərəflər bu müqavilənin icrası ilə əlaqədar digər tərəf barəsində əldə etdiyi bütün məlumatı məxfi saxlamağa borcludurlar.

4.2. Tərəflər barəsində məlumatın hər hansı səbəbə görə yayılması onu yaymış tərəfi məsuliyyətə cəlb etmək üçün əsasdır.

5. FORS MAJOR

5.1. Müqavilə bağlandıqdan sonra, Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülməli tədbirlərlə təsir etməyə qadir olmadıqları hadisələr nəticəsində qarşısını almaz qüvvə şəraiti yarandıqda və bu səbəbdən Müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerinə yetirilmədikdə Tərəflər məsuliyyətdən azad edilirlər.

5.2. Qarşısını almaz qüvvə hallarına o hadisələr aiddir ki, Tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşıyırlar, məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, bu Müqavilənin yerinə yetirilməsinə mane olan hər hansı xarakterli hərbi əməliyyatlar, terror aktları.

5.3. Qarşısını almaz qüvvə hallarına istinad edən Tərəf, bu halların baş verdiyi haqqında digər Tərəfə dərhal yazılı məlumat verməlidir.

5.4. Əgər öhdəliklərin yerinə yetirilməməsi 6 aydan çox davam edərsə, hər bir tərəf digər tərəfə bildirməklə Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.

6. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ

6.1. Bu müqavilənin icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir.

6.2. Mübahisələr danışıqlar yolu ilə nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Məhkəmə orqanlarında həll edilir.

7. DİGƏR ŞƏRTLƏR

7.1. Operator istifadə şərtlərini istənilən zaman dəyişdirə bilər və bu cür dəyişikliklər Sifarişçiyə göndərilən kimi qüvvəyə minir.

7.2. Bu müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənir və yazılı şəkildə Müqaviləyə əlavə edilir.

7.3. Bu Müqavilə Azərbaycan dilində, 2 nüsxədə hazırlanır və eyni hüquqi qüvvəyə malikdir.

Operator:
Delta Telekom MMM
Direktor:
Ramazan Vəliyev

Sifarişçi:

Direktor:
